

پر ویز چبرائیل

parvizcebrail@gmail.com

دنبال چشمانت

می گردم

برگردان

رقیه کبیری

KABIRI41@YAHOO.COM

Gözlərini tapammıram,
Dərindədi, yaş öpürəm.
Dodağım qaçar bogullam,
Tap yavaş-yavaş öpürəm.."

دنبال چشمانت می گردم

عمیقند و خیس، می بوسمشان

تلخندي بر لب، می ترسم مغروق شوم

آهسته- آهسته می بوسمشان...

پرویز جبرائیل، متولد ۱۹۷۱ در روستای عصمت لی، از توابع شهرستان بیله سوار جمهوری آذربایجان می باشد. وی پس از تحصیل در رشته ی روزنامه نگاری در دانشگاه ملی باکو، در سال ۱۹۹۴ سردبیری روزنامه ی "آزاد سؤز" باکو را به عهده گرفت. او همچنین در روزنامه های پر تیراز" ۵۲۵-ینجی قئزت" ، "جارچی" ، "آور- آسیا" ، "اکسپرس" نیز به عنوان ژورنالیستی فعال انجام وظیفه نموده. " اولین TV-تله- ژورنالی بود که در قفقاز به سردبیری پرویز جبرائیل شروع به کار کرد.

tel."

او از سال ۶ ۲۰۰۱-۲۰۰۲ در شهر "نوفووسی بیرسک" روسیه به حرفه‌ی روزنامه نگاری پرداخت و سرانجام در سال ۲۰۰۷ به عنوان معاون سردبیر روزنامه پرتریاژ "آزادلیق" در باکو مشغول به کار شد.

اولین کتابی که از وی در سال ۱۹۹۶ منتشر شد، رمانی بود به اسم "اولنگی" که نویسنده آن را در سن ۲۶ سالگی به تحریر در آورده بود. در همه پرسی که همان سال از طرف روزنامه‌ی "اکسپرس" انجام شد، رمان "اولنگی" به عنوان حادثه‌ی مهمی در ادبیات جمهوری آذربایجان شمرده شد.

اولین دفتر شعر او به نام "هر صبح یاشام" یا "شعرهایی با عطر برگ بو" در سال ۲۰۰۸ به چاپ رسید. سومین کتاب پرویز جبرائیل که در سال ۲۰۱۱ در بخش ادبیات مدرن جمهوری آذربایجان منتشر شد، به نام "یاد دیله" (معادل فارسی اش، "به زبان بیگانه") جنجالی در جامعه‌ی ادبی جمهوری آذربایجان برانگیخت. به اعتقاد برخی نویسنندگان، این رمان مهم‌ترین حادثه‌ی ادبی در بیست سال اخیر ادبیات جمهوری آذربایجان به شمار می‌آید. این رمان در همان سال در "مسابقه‌ی ملی کتاب" جمهوری آذربایجان برترین مقام را بدست آورد.

فهرست

شب پائیزی

رو به فردا

سارا

بیا دوباره ببینمت

چاقوی ضامن دار، انسان راست ...

پشیزی برای دو تکه نان و پیوه

دیگر درختان به چشم آدمند

بانوی الهام

سبز چشم من

انسان دیوانه

پاهای درختان

عاشق درختی شدم

تعلیم

انسان بی چهره

محکوم برای دوست داشتن

صلاح

بی کس

درختان و بانوان

تو نیز نیستی در این دنیا

از تو آدمی ساختم

خاری که از دلم روئیده

حسرت بانک

آمدنت بهر رفنت

پایان اثر

کهنسالی

کاملاً مخفیانه

سورپرایز

روی هر چیز سقفی است

PAYIZ GECƏSİ

Ulduzların işığı
gecənin sükutunu
Sındırır.

Sənin sükutun
ürəyimin işığını
Söndürür.

Məni
Sənin soyuqluğun yandırır,
Soyuqluğun!

شب پاییزی

سکوت شب

می شکند چراغ اختران را

و سکوت تو

چراغ دلم را

از سوز سردی ات می سوزم

از سوز سردی ات ...

SABAHA DOĞRU

Gecəni gözəlcə yuyub gözlərində,

Var gücünlə sıxıb da,

sancaqlayıb asıbsan havadan...

Ama hələ də ətəklərindən

Ulduz damır.

Yorğanım su olar

açılıncı dan...

Yığırsan gecəni,

yığ, bacım,

mən də baş götürüb

sabaha qaçım...

رو به فردا

شب را به زیبایی
می شویی در چشمانت
می چلانی
می آویزی از آسمان
اما هنوز هم
از دامنت ستاره می بارد...
سحر که می شود
شب را می پیچانی در لحاف خیسم
سر بر می دارم
و به فردا می گریزم.

SARA

Eşidirəm,
eşidirəm
ürəkaşağı gələn
göz yaşlarının
səsini...

Dağ boyda daşları,
kötükləri
qatib qabağına
şaqqaşaq,
şaqqaşaq
gətirir gözünə sarı!

Özündən yan dur bir az
Sel gəlib aparar, Sara!
Aparar...

سارا

می شنوم

می شنوم

صدای بارش چشمانت را

سرریز می شود از دلت

صخره ها،

ریشه ها سرازیر چشمانت

کمی از خودت دور شو، سارا

سیل می بردت،

سیل می بردت...

*سارا: شخصیت اسطوره‌ای زن آذربایجان. برای رهایی از ازدواج اجباری تن به سیل داد و غرق شد.

GƏL, TƏZƏDƏN

GÖRÜM SƏNİ

İşsiz-gücsüz oturmuşam,

bilmirəm ki,

nə unudum.

Gəl,

təzədən görüm səni,

görüm ki,

yenə unudum.

Gah sev məni,

gah at məni,

göz yanında

oynat məni...

Min yol öldür,

dirilt məni,

Qoy,

dönə-dönə unudum...

بیا دوباره ببینم

بی کار، بی حال نشسته ام

نمی دانم

که را، چه را از یادم ببرم

بیا

دوباره ببینم

ببینم

و دوباره از یادم ببرم

گاه دوستم داشته باش

گاهی رهایم کن

در اشک چشمانت

بازی ام بده

هزار بار بمیرانم

هزار بار جانم بده

بگذار لحظه- لحظه

از یادم ببرم....

QATLAMA BIÇAQ, DÜZ ADAM, AZ AĞIR XƏSARƏT...

Qatlama bıçağıın
düyməsini basdılar,
şax açıldı,
şaqqasaraq açıldı,
əyri tiyəsini sapladılar onun şax,
dağ gövdəsinə.

Vüqarını əymək,
qürurunu
qatlamaq üçün sapladılar.
Sapladılar zəhərli iynə kimi
ağ varaq gövdəsinə.

Köpünü alarıq,- dedilər,- bilərsən,
zəvzəvləmək nədi.

Səsini kəsərik,- dedilər,- bilərsən,

"ağacların kökünü kəsirlər"

gəvəzələmək nədi...

Ağ varaq ürəyinin üstündən

ürəyin istəyən deşik açdılar.

Açıdlar, ama

can çıxmadı,

can çıxmadı,

bir azçıq qan çıxdı,

bir az da

canında soyuqdəyməsivardı zatən,

o da

ordan çıxdı.

"Az ağır xəsarət" maddəsiylə

iş açıb,

sifarişçilər qoca,
beli bükülmüş
qatlama bıçağı
təqaüdə göndərdilər
və yolladılar bundan belə
Milli Parkda
ağac gövdələrinə
"CAN" yazmağa...
Ağaclara qəbir qazmağa...

چاقویی ضامن دار، انسان راست قامت، خسته می از کار افتاده

چاقویی ضامن دار

فشار انگشتی بر ضامنش

شق!

شرر رق!

باز شد

تیغه می کجش را فروکردند در تن کوه

خم کردند و قارش را

غرورش را

چنان که کاغذ سفیدی را آلوده...

جوش و غرورش را که می گرفتند گفتند:

-می دانی و راجی چیست؟

بریدند صدایش را

پرچانگی؟

گفتند:

-می دانستی ریشه می درختان را می برند؟

از دل سفید کاغذ

به هرجا که دلشان خواست

شکافی باز کردند

جان از تنش بدر نشد

جان از تنش بدر نشد

تنها قطره ای خون بدر شد.

و سرما خوردگی اش نیز

از همان شکاف بدر شد.

سراغ قانون رفتد

«سفارشی بود از بالا»

گفتند:

-خسته است

-از کار افتاده است.

چاقوی پیر کمر خمیده را

به باز نشستگی فرستادند

فرستادند در پارک ملی

جان را

حک کند روی تن درختان

تا گورکن درختان باشد...

İKİ ÇÖRƏK,

BİR PARÇ PİVƏ PARASI

Biz -

Məhbəslər vurğunu deyilik,
köksümüzə saplanan
bıçaqlardan ötrü də
ürəyimiz getmir.

Ayaqlarımızın üstündən sürülən
“kamaz” təkərlərinin qara-qıllı
baldırına da
bir elə vurğunluğumuz,
tutqumuz yox.

Nə ağızımıza sıxılan güllələrə,
nə də
“bandotdel”in “SS” zirzəmilərinə

düşürən pilləkənlərin

sərinliyindən sarı

ağzımızın suyu axır.

Mavi də göyün rəngi...

Bunlar çatmaz dadınıza,

bunlar yetərli deyil,

bizi gözdən salmağa

barı, beləcə deyin:

“Bir ovuc üz qarası

Özgürlük istəyirlər...

Bir də, mütləq, yanında

iki zavod çörəyi,

bir parç pivə parası... ”

پسیزی برای دو تکه نان و پیوه

شیفته‌ی محبس نیستیم

دلمان نمی‌تپد

برای دسته‌ی چاقویی که فرو نمی‌رود در سینه مان

خیلی هم دلتگ ساق‌های سیاه و موئین نیستیم

و چرخ‌های "کاماز"

وقتی روی پاهایمان می‌چرخد

و سرب‌هایی که می‌چکانند در گلویمان...

دهانمان آب نمی‌افتد

برای خنکای پله‌هایی که راهمان می‌برند

به زیرزمین‌های "باندوتل" "اس-اس" ..

آبی، رنگ‌گستره‌ی آسمان...

این همه‌یاری تان نمی‌کند

کافی نیست

برای به زیر افکندنمان از نگاه چشم‌ها

هیچ هم نباشد، چنین بگوئید:

«یک مشت روسیاه

طلب می‌کند آزادی را...»

و در کنارش

یادتان باشد دو قرص نان

و یک پشیز اگر باشد برای جرعه ای پیوه...

*کاماز: کامیون

باندواندل شکنجه گاه های نازی ها(شعبه‌ی قدرها)

*پیوه: آجرو

DAHA AĞACLAR

GÖZÜMDƏ ADAMDI

Daha ağaclar gözümdə adamdı,

Adamlar – ağac.

Üzünü görmədiyim

adam-ağaca

vurğunluğumdan bəri.

Üstəlik yaz da gəlib,

ağaclar dil açıb,

ürək açmada –

ləçək-ləçək.

Nə gözəl, nə göyçək.

Üzünü tanımadığımdan

hər ağacın yam-yaşıl ürəyinə,

bir az da gövdəsinə
xəfifcə toxunum deyə,
gərək meyidinə sərxoş olam.

Ki,
sevgim - “səntirlədi” deyə yozulsun.

Allah! Yaz olsun həmişə,
yaz olsun.

دیگر درختان به چشم آدمند

دیگر درختان به چشم آدمند و

آدمیان، درخت

من شیفته‌ی آدم- درخت

و بهار هم آمده

درختان برگ- برگ زبان باز کرده اند

و دل هم

چه زیباست، چه زیباست

با اینکه چهره اش را ندیده ام اما

دست ساییدن

به قلب سبز درختان

و تتشان،

باید سرمست تن بی جانش باشم

که بگویند

شیفتگی اش تلو- تلو می خورد...

خدایا! بهار باشد

همیشه، بهار باشد

İLHAM PƏRİSİ

Xoş gəldin, İlham Pərisi,
Şadam ki, xoş gəldin.

Və madam ki, bu kərə
biryolluq döndün,
və madam ki, sən məndən
(İlahi min şükr)
çörək yox, söz istəyirsən...

Deyirəm, tut qulağını...
döz, istəyirsən,
deyirəm biz...
mən... sən...
Eşidirsən, İlham pərisi,
elə səssiz-səmirsiz
nikaha girsək,
bir şeir altında

ömür-gün sürsək...

eşidirsənmi, barı...

Mən könlümcə

gecə-gündüz yazaram,

hə, vallah, yazaram...

yazaram....

Qulağını açmamış deyirəm,

eşit:

aclıqdan

başımı dizinə qoyub

ölməyə də hazırlam.

Hazırlam...

بانوی الهام

خوش آمدی بانوی الهام

خوشحالم، خوش آمدی

و مادام که این بار

برای همیشه برگشتی

و مادام که تو از من

(خدایا هزار مرتبه شکر)

نان نه، سخن می خواهی

زمزمه می کنم در گوشت

صبر کن، می خواهم...

می گوییم، ما

من...

تو...

می شنوی بانوی الهام!

می خواهی بی صدا، بی سخن

در زیر سایه‌ی یک شعر

در نکاح هم در آئیم...

من در گستره‌ی دلم

شب و روز برایت می نویسم

باور کن می نویسم

در گوشت بسته باشد هم،

بشنو:

از گرسنگی سرم بر زانویت

آماده ام برای مردن

آماده ام...

YAŞIL GÖZLÜM

Mənim sevgilim Ağac,
sevgilim!

Heç istəmədim
əlimdə olasan,
istədim
əlini verəsən mənə,
əlini uzadıb sığal çəkəsən,
boynundan asılsın
mənim iki qatıl əlim,
sevgilim.

İstərəm səndən
qucaq-qucaq
ışıq dərim.

Mənim Ağacım

təkcə ilk bahar açar gözünü,
yam-yaşıl gözlü sevgilim.

Ama doymaz,
sevgidən yenə ac gedər.
Bu boyda sevgiylə,
qardaşlar,
nədən onun adı
eləcə “ağac” gedər?..

Açıqdan Ağacımın
kökü saralmış gözləri
yağar gözüm,
yağar ayağım altına.
(Allah, atam,
abrım yansın, üzüm ayağın altına!)

Nədən axı, mən adamam,
torpaq üstdə gəzirəm,

mən kor olmuş

öz gözümü əzirəm?..

Allah, nədən uçmuram mən,

uçmuram mən, uçmuram mən!

Sevgilim Ağac!

Rəfiqən varmı özün kimi

və mütləq gözü sənin gözün,

üzü sənin üzün kimi?

Varsa, onu tanış elə

bu gənc polis qardaşımıla.

Sənnənəm, sevgilim Ağac,

son yol yalvarıram sənə,

yalvarıram, kölgəndə

polis dəyənəyindən

sevgi dolu

qanı axan başımla.

Qoy o da uçmaq istəsin,

heç olmasa, bircə fəsil

zərli ulduzlar yerinə

çiyində

saralmış,

qızılı gözlər daşısın.

Qoy qaynın da adam olsun,

qoy sayəndə

o yazılıq da yaşasın...

سیز چشم من

دلبر سیز چشم،

درخت من!

هیچ نخواستم دستانم مالک تنت باشد

خواستم دست در دستم نهی

تیمار کنی

دستانی را که گره خورده اند بر گردنت

میخواهم بغل- بغل نور بچینم.

درخت من،

تنها برای بهار چشمانش را باز می کند

و این دلبر سیز چشم من

سیر عشق نشده

باز هم گرسنه می رود....

براستی

با عشقی به این وسعت

برادرم!

به من بگو

چرا نامش "درخت" می ماند و می رود؟...

زرد گشته از گرسنگی
ریشه و چشمان درختم،
چشمان بارانی ام
می بارد زیر پایم

(خدایا! چشم به زیر پایت، شرمگینم)

در تعجب که چرا انسانم
و می گردم روی خاک
من نابینا

چشم را می گذارم زیر پایم
خدایا! چرا پر پرواز ندارم
چرا پری برای پرواز ندارم؟...

دلبرم،
درخت من!
رفیقه ای داری اگر همانند خود
چشمانش، بمانند چشمانست
چهره اش، بمانند چهره ات
داری اگر
او را با برادر جوان پلیسم آشنا کن
با توام، درخت دوست داشتنی ام
برای آخرین بار تمنا می کنم از تو

با سری خونین و پر سودا

که باتوم عاشقانه‌ی پلیس فرود آمده بر آن،

تمنا می‌کنم در سایه ات

بگذار او هم پرواز کند

برای یک بار هم که شده

نه ستاره‌های زرین،

بلکه چشمانی پنهان و پژمرده و زرد

بر شانه هایش حمل کند

بگذار برادرم نیز

در سایه ات صباحی زندگی کند...

DƏLİ ADAM

Bir il də basdırıdın getdi,

Bu gün çıxır ili, adam!

Sənə ömürlük iş düşür,

Ay illər qatili adam.

Gizlənqاق oynama Haqnan,

Nə böyüknən, nə uşaqnan,

İçin görünür uzaqdan,

Aynalı, şüşəli adam...

İtər, əriyər içində,

susar, kiriyər içində,

ölər çürüyər içində...

yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,

çaşib qalırsan işinə:

ağ tük çıxammır başına -

qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,

“soyuq məzar”dan kim bezar?

Durub, bir də şeir yazar

məzardakı ölü adam?

Dəli adam... Dəli adam...

انسان دیوانه

سالگردش...

سالی که زیر خاکش کردی، ای انسان!

و این کار سال های توست

توبی که برای تمام عمر قاتلی

قایم- باشک بازی نکن با حقیقت

نه با بزرگسال، نه با کودک

درونت آینه ای است از دور

انسان شیشه ای!

گم می شوی

آب می شوی

ساکت،

کرخت،

ذره- ذره گند می زنی از درونت

انسان بانشاط !

سفیدی راهی به موی سرت ندارد

رسیده کهولتت

حیران مانده ای به کارت

ای انسان بلند مرتبه‌ی چند لایه!

گورستانی سرد؛ جهانت

بیزار از گورسرد

می گویی، دوباره بر می خیزد و

شعر می نویسد آیا

انسان مرده به گور؟

انسان دیوانه... انسان دیوانه....

AĞACLARIN AYAQLARI

Sahil parklarında

ağacların üzü

dənizə baxar.

Üzü dənizə bitən

ağacların

gəmiyə minib

dənizi dolaşmaqdan ötrü

ürəyi axar.

Öndə göy dəniz,

dənizdə -

göyərmiş özgürlük.

dənizin üzünə

yaxmac kimi çəkilmiş

neftin altında

boğulub
gəbərmiş özgürlük.
Arxada...
yasaqlanmış,
unudulmuş bir ada -
“AZADLIQ” meydani.

Hanı,
hanı, azadlıq
hanı?

Hürr başı
uçunar
bir - dənizə,
bir - dartınar
Meydana sarı...

Ama hanı?..
Ağacların
üstü betonlanmış,

asfaltlanmış,
zəncirlənmiş ayaqları!

Can atar,
ayaqlar can atar
yer altdan
Meydana sarı.

پاهای درختان

چهره‌ی درختان

رو به دریاست، در پارک ساحلی

سوار بر کشتی،

هوس دریا گردی دارند

درختانی که نگاهشان را کاشته اند رو به دریا.

در گستره‌ی چشمانشان

آبی دریا

و آزادی ایی که سبز شده،

خفغان گرفته

زیر نفتی که بمانند کرم

بر صورت دریا مالیده اند

و در کنارش

اسمی ممنوعه،

فراموش شده

«میدان آزادی»

کجاست

کجاست آزادی،

که هر لحظه می خواهد
پری بگشاید سوی دریا
کشیده شود سوی میدان،
کجاست؟

درختان بتونیزه شده
آسفالتیزه شده
و پاهای زنجیر بسته اش...

پاهای از زیر زمین
سوق رفتن دارند سوی میدان.

BİR AĞAC SEVDİM

Bir ağac sevdim

Sahil Parkında,

Qız-qalası

rayonunda

İçəri Şəhərdən

görünən ağac.

Bir ağac sevdim

insanlıqdan

küsərkən -

içimdə bir yolluq

ağaca dönəmək

umudu.

Ağaca

dönməyi düşünərkən

mən - adam,

kötüyə döndüm

bütün adamlar kimi.

Ağac, adama döndü.

Ağac

adama döndü

gözümün qabağında,

qarış-qarış.

Qolları göyə uzandı

duaya,

qarğışa -

burum-burum, qulac-qulac,

qırış-qırış.

Ağac adama döndü

gözümün qabağında

üzülmüş Ağac...

Zatən əskidən də

üz qabığında

adam adı yazılmış,

qazılmış Ağac...

عاشق درختی شدم

در پارک ساحلی «قیز قالاسی»

عاشق درختی شدم

درختی که دیده می شد از «ایچری شهر»

قهر از آدمیت

با امید اینکه برای تمام عمر درخت شوم،

عاشق درختی شدم

با خیال اینکه درختی شوم،

من آدم

کنده ی درختی شدم

همانند تمام آدم ها

و درخت،

تبديل به آدم شد

مقابل چشمانم

درخت، وجب- وجب آدم شد

دستانش

پنچه- پنچه

حلقه- حلقه

تا به تا

دراز شد سوی آسمان

برای دعا

برای نفرین


مقابل چشمانم

درخت آدم شد

درخت عاجز...

و ذاتاً از گذشته نیز اسم آدم

نوشته، کنده شده بود روی درخت.



TƏLİM

Bu,

Dar ağacı deyil,
kölgəsində nənni asmağadı.

Nənnidəki körpə bilməz
asıldığı bu ağac
doğulduğu torpağın
baş daşıdı.

Körpə bilməz bu ağac
körpələri illər sonra vuruşmağa,
çarpışmağa,
asilmağa alışdırın
anadı,
qız qardaşıdı...

تعلیم

برای به دار آویختن نیست

درختی است که در سایه اش ننویی می آویزی

و کودک درون ننو نمی داند

درختی که از آن آویزان است

سنگ قبر زمینی است

که از خاکش زاده شده

کودک، نمی داند که این درخت

کودکانش

سالهای بعد

مادری است،

خواهری است

که سر جنگ دارد

ستیز می کند

برای آویخته شدن.

ÜZSÜZ ADAM

Üzünü görmədiyin adama
şeirlər yazarsan.

Üzünü görmədiyin adam
izini bilmədiyin yerdən
beş-on günlüyə
bacısına gedər,
qardaşına gedər.

“Həsrətin kilometrləri artdı” deyə,
qızarsan...

Üzünü görmədiyinə
“yaşıl gözlüm”, - deyərsən,-
“görürsən də, mən
ömür yox,

qara gün sürmədəyəm”.

Görmədiyindən

online sətirlər alarsan:

“Məni görmək istəsən,

bir də gəlməm görüşünə...”

Demək, beləsi də varmış işin -

üzünü görmədən

gözdən itirmək,

hələ tapmadığını əlindən yox,

salıb sözdən itirmək...

Görmədiyin üzü

yuxuna girər.

Sənə gözünü açmağa izn verməz, ama

çəkinmədən otağına girər.

Araya qələm qoyub

ensiz yatağına girər.

Ayılıb görərsən
qorxudan hələ də
gözlərin yumuludu.
Üzü nihanın yoxdu,
yerin göyərmiş qələmlərlə doludu.

Gördüyün hər adamda
görmədiyin adamın
üzünü ararsan...
Özünü öldürərsən,
yorarsan,
üzlərdən üz seçərsən
o üzə taxmağa.

Barı, yuxularında
gözüyumlu baxmağa...

Üzünü görmədiyinin üzündən
şeirlər yazarsan.

Şeirlərinə aşiq olunursa,
demək, sən
üzünü görmədiyin adama
aşıq deyilsən,
sən şairsən, yazarsan...
Səndən adam olmaz,
əbləh adam!
Durub yenə üzdən yazarsan:

“Üzün göy üzüdü sənin
sözüm üzündən gəlib
Sözümün nöqtələri
axıb gözündən gəlib.

Üzün göy üzüdü, sənin
Havana uçur əllərim.
Mənim başımı aldadıb
yanına qaçır əllərim...”

انسان بی چهره

شعر می نویسی

برای انسانی که ندیدیش

ردی، نشانی نداری در جایی ازش

برای چند روزی که می رود

سراغ برادر و خواهرش،

برا فروخته می شوی

حسرت

به مسافت کیلو متر هاست..

به انسانی که چهره اش را ندیده ای

«سبز چشم من» می گویی.

عمر نیست که می گذرد

می گذرانم روزهای تیره ام را

نمی بینی اش اما

نوشته های "آنلайн" می گیری ازش:

-«هوس دیدارم داری اگر

دیگر به دیدارت نخواهم آمد»

تو گویی چنین نیز می شود

صورتش را ندیده

گم می کنی از چشمت

پیدایش نکرده،

نه از دستت

که از سخنت گم می شود

می گردی دنبال چهره‌ی انسانی که ندیدیش

خسته

به هر دری می زنی...

از چهره‌ها

صورتی بر می گزینی

شیفته اش شوی

تا در خواب هایت،

مبهوتش شوی

از روی انسانی که رویش را ندیده‌ای

شعرها می نویسی

عاشق شعرهایت می شوی

پس تو،

عاشق چهره ای نیستی که ندیده ای
تو شاعری، می نویسی
تو، آدم نمی شوی
آدم ابله!...

بر می خیزی و دوباره از «رو» می نویسی:

صورتت گستره‌ی آسمان
سخنم از «رو»
 نقطه‌های سخنم
سر ریز می شود از چشمانم
صورتت گستره‌ی آسمان
و دستانم
پر می گشایند در هوایت
به سویت می دوند
فریبم می دهند دستانم...

SEVMƏYƏ MƏHKUMLUQ

Fəvvərələr bağında
gəzintiyə çıxmışam
axşam-axşam.

Qızlar gözəl,
Ay dolu,
su diri,
balıqlar dəli...

Zaman
Türk dönəri kimi
yeməli.
Ayaqlarım
dəyirman daşıyca
nəşəli.

Canım oturmağa

boş yer gəzir,

gözlərim səni.

Bircə sənin yerin boşdu,

sənin yerinə

gözləyir məni...

Fəvvərələr bağında

gəzintiyə çıxmışam

axşam-axşam.

Sənin nişanlarını bilmədiyimdən

belə çıxır,

bu gün də

mən yazıq

təkbaşına

bütün qızları sevməyə

məhkumam...

محکوم برای دوست داشتن

شبانگاهی است

می گردم در باغ فواره ها

دخلان زیبا

ماه کامل

آب زنده

ماهی ها دیوانه

زمان،

«دؤنر کباب» ترک است

خوش مزه.

تنم دنبال جایی خالی برای نشستن

منتظرت هستم

تنها جای تو خالی است

تنها جای خالی توست در انتظار من

شبانگاهی است

می گردم در باغ فواره ها

امروزه روزم نیز

می رود از دستم

نشانی نیافتم از تو باز هم

بیچاره من!

محکوم

عاشق همه‌ی دختران شوم...

BARIŞ

Bitdi

Böyük Can Savaşı,

bir həftəlik

qan-qada;

sülh oldu dünyada,

barış gəldi.

Sən gəldin...

Günəş

daha gözəl saçmadı;

Quşlar

daha ürəkdən uçmadı;

Gözüm

sənin susqundan

su içmədi,

ama
bir həftədən bəri
cayır-cayır yanın evimə
hökumət su verdi.

Evimin divarları
yaşıl geymədi,
döşəməsində
güllər açmadı,
qapım açıldı
birbaş qonaq otağıma.
sənin boş yerinə
göz-qulaq otağıma.

Bu gündən sabaha kimi
yaşamdan
iznliyəm,
gəl,

bu gün
doyunca ölək,
bir ömür adına
dincələk.

صلح

پایان یافت

ستیز بزرگ تن

بعد از هفته‌ای خون و خونریزی

پایان یافت

دنیا از در صلح در آمد

مانیز هم...

تو آمدی

تابش خورشید زیبا نبود

و پرنده‌گان

دیگر عاشقانه پر نزند

و چشم از سکوت تو آب نخورد

بعد از یک هفته

حکومت آب داد برای خانه ام

که داشت از ریش و بن شعله می‌کشید

دیوار خانه ام جوانه نزد

گلی نروئید در اتاق مهمانم

در خانه ام یکسره باز شد

رو به اتاق مهمانم
رو به جای خالی تو
اتاقی که چشم و گوشم آنجا بود

از امروز تا فردا
رخصت گرفته ام از زنده گی

بیا

امروز تا دلمان می خواهد، بمیریم
و به نام یک عمر زنده گی
احساس آسوده گی کنیم ...

YALQIZ

Səhərəcən

neçə kərə

gecəni keçirmişəm

qollarımın üstündən

o üzə-bu üzə

xurd-xəşil eləmişəm.

Belədi də

dünyanın gərdisi,

yiyəsizin,

sahibsizin

işlə.

Barı,

sizdə insaf olsun,

barı,

biriniz alsın

bu yetim qolları,

bu daş qoları,

bu

qucağı boş qolları

mən dəlinin

əlindən.

بی کس

چندین بار

تاصبح

شب را از سرم باز کرده ام

رو به رو

روی بازو هایم

خرد و خمیرش کرده ام

چنین است گردش جهان بی مالک

بی صاحب

آخر انصاف کنید

یکی از شماها

این بازو های بی پدر

این بازو های سنگی

این بازو های بی آغوش را

از دست من بگیرید...

AĞACLAR VƏ QADINLAR

Qadınlar

küçələrə tökülər,
ağaclar - əkilər küçələrə.

Fahişə deyərlər qadının
küçəyə töküləninə,
əkilənlər park olur.

Başının üstə

nə Allah durar, nə göy,
tökülən qadına
bütün sevgilər ögey...
yalnız əkilənə umud.

Ağacların dibində

tərini soyudan...
tökülmüş qadınların gözündən

bitmədən yaş axar.

Parklar fahişələrin gözündən
içdiyi sudan yaşıllaşar,
sıxlaşar.

Gecələr heç kim görməz,
ayaq çəkilincə yörədən
allahsız, göysüz
fahişə qadınlar ağaclarla
necə iç döyüb,
qadınca qucaqlaşar...

درختان و بانوان

در کوچه‌ها بانوانی بی مصرف
و درختان کاشته می‌شوند.

زنی که دور ریز کوچه گشته
فاحشه نامش می‌دهند
و آنچه کاشته می‌شود
نامش "پارک".

بالای سرت
نه خدا، نه آسمان
زنی که می‌بازد
ناتنی عشق است
و آنچه در او کاشته می‌شود
امید نامش می‌دهند
تاملی کنار درختان
عرقی که خشک نمی‌شود
بی وقه می‌بارد از چشمش

پارک‌ها

آب می خورند از چشم فاحشه ها

سیراب، پرپشت می شوند.

هر کس رو به خانه اش

در این شب های بی خدا

بی آسمان

کسی نمی بیند که فاحشه ها

چگونه با درخت ها هماگوش می شوند....

HEÇ SƏN DƏ YOXSAN DÜNYADA

Sənə məktub yazıram...

ha yazıram, yazıram,

ha pozuram, pozuram,

oxunacaq bir söz belə

qalmadı,

sətirlər qara-qura

elə bil ağlama deyil,

hələ qaralamadı.

Yazıb...

bir “hə” istəyirəm.

yazıram...

əlimdə

dəftər-qələm yox,

heç sən də yoxsan dünyada,

bir giləm!

Məni sevdiyinə

“bi cıqqan” da

şübhəm yox.

تو نیز نیستی در این دنیا

برایت مکتبی می نویسم

می نویسم، می نویسم

خط می زنم، خط می زنم

سطرها سیاه

حرفی برای خواندن نمانده

ساعت گریه نرسیده هنوز

زمان خط خوردن است

می نویسم و

"آری"

می خواهم، از تو

می نویسم

قلم و کاغذم نیست

تو نیز نیستی در این دنیا

از اینکه عاشم هستی

هیچ شک و شبھه ام نیست...



SƏNİ ADAM ELƏDİM

Özüm də bilmədən

səni

əməlli-başlı

adam elədim.

Səni bişirib

səninlə birgə

dadlı-dadlı

şam elədim.

Sənin

adamlıq iddian

yerli-dibli yox ikən,

mən,

insan keyfiyyət nişanlarıyla

səni yoğurdum-yapdım,

bələdim.

Bir az da

özünü gizləsən,
mənə evinin yolunu göstərmədən

bir az da

yolumu gözləsən...

qorxuram sənə yetincə,

sənə dönüncə

səni tam adama döndərəm.

Neynəyim,

keç suçumdan -

mənim əxlaqım budu -

mən

adamam,

qulam,

nökərəm...

از تو آدمی ساختم

چگونه؟

خود ندانستم

از تو آدمی ساختم

پختمت

با تو

شام خوشمزه ای خوردم

تو

بی هیچ ادعای آدمیتی

من با نشان های استاندارد انسانی

تکه- تکه ات را ساختم

چند صباحی خودت را پنهان کنی اگر

راه خانه ات را نشانم ندهی اگر

منتظرم بمانی اگر

به سوی تو بازگشتم اگر

می ترسم به تمامی از تو آدمی بسازم

بگذر از گناهم

چه کنم

من اینگونه ام

آدم

فرمانبر و غلام...!

ÜRƏYİMDƏN ÇIXAN TİKAN

Ürəyimdən çıxan tikan

Düşüb ayağıma batır.

Mən heç sevinməmiş gedib

yenə ürəyimə çatır...

Min yol deşilməkdən ələk;

qəlbimin damı qan damır.

"Tikanlı adamsan" - deyib,

küsür məndəki hamı.

Hamını ürəyimdən

çıxarıb ata billəm.

Tikanımı çıxarsam,

həm siz, həm özüm ölləm.

Ya acıya barışıl

ürəyimə qarışın.

Ya bu meydan, bu şeytan,

Tikanımla yarışın.

خاری که از دلم روئیده

خاری که از دلم روئیده

خلیده زیر پایم

دلخوش نیستم از نبودنش

باز می گردد به خانه ی دلم

خون می چکد از هزار شکافی که چونان غربال

بر سقف دل دارم

-خارداری ، خار ، می گویند

روی بر می گردانند از من ،

آدمیانی که در منند

خار از دلم بیرون کشم اگر

مرگ خانه می کند در من و شما

آشتی کنید با دردم

یا در آمیزید با دلم

و یا این میدان و این شما

رقیب خارم باشید ...

HƏSRƏT BANKI

Yenə sən qaldın,
mən getdim,
Səni ötürməyə
köksümü qoydum.

Sənin ürəyində hesab açdırıb,
Üç-beş faizinə
özümü qoydum...

حضرت بانک

دوباره تو ماندی.
من رفتم برسانمت
و سینه ام را جا گذاشتم
در دلت حسابی باز کردم
سه- پنج درصد از خودم را
سود حسابت کردم...

GƏLİŞİN GEDIŞİNDƏN SARI

Gəlişn acıdı,

gedişin gözəl.

(gəl...)

Gedirsən

gəlişin bal kimi olur

(gəl...)

Bu,

mənə dediyin

o xalis baldı,

yeyirəm, içimi

yaxıb-yandırır

(gəl...)

Çağırıram - gəlmirsən,

gəlirsən - çağırımsan

(gəl...)

Onsuz da
mənə gəlmirsən,
gəlişin yalnız
gedişindən sarıdı
(gəl...)

Gəl,
izn ver,
mən çıxıb gedim,
incimə,
qoy bir az özümə gəlim
(gəl dəəəə...)

آمدنت به رفتن

آمدنت در دنای
رفتن خوش لحظه‌ای است
(بیا...)

می روی
بازگشتن شیرین می شود
به مانند عسل
(بیا...)

این
حرفی است که برایم گفتی.
عسل خالص است
می خورم درونم را
می سوزاندم
(بیا...)

صدایت می زنم- نمی آیی
می آیی- صدایم نمی زنی

(بیا...)

بیا

رخصتی بده

بروم

رنجیده مباش

بگذار کمی به خود آیم

(بیا دیگرررر...)

EPİLOQ

Bu nağıl da

bitdi burda.

Nə mən

bir şey danışdım,

nə sən

bir şey dinlədin.

Nə nağıl deyən oldu,

nə də nağıl eşidən.

Nə...

qarışqa şillaq atdı

dəvənin budu batdı...

Nə Div yuxuya getdi,

nə də ki, Cırtdan yatdı.

Nə Mələk qız var imiş,

nə Pəri oğlan, canım...

Göydən düşən almalar

görən, bəs kimə çatdı?..

پایان اثر

این قصه نیز

همین جا به سر آمد

نه من سخنی گفتم

نه تو گوش دادی

نه قصه گویی بود

نه کسی که به قصه گوش بسپارد

هیچ...

مورچه ای لگ نپراند

و ران شتری آسیب ندید

نه دیوی به خواب رفت

نه جیردان، -خیر شب- خوابید

نه دختری از تبار ملائک

و نه پسری پری روی، جانم...

تو می دانی سبب هایی که از آسمان افتاد،

نصیب که شد؟...

QOCALIQ

Əvvəl dünyaya

Dörd gözlə baxırdı.

Baxdı...

Baxdı...

Xoşlandı,

heyrətindən bir eynək də taxdı,

baxdı.

İki gözlə baxanda

Ötən günlərçün darıxdı.

Sonra hər şeyə, hamiya

Bir göz də çoxdu.

İndi eynəyini çıxarıb,

Yumub gözlərini...

Başqa hamı oyaqdı...

کهنسالی

اولین نگاهش به دنیا
چهار چشمی می نگریست
نگریست ...
نگریست ...
دلخوش گشت
از حیرتش
عینکی به چشم زد و نگریست.

با دو چشمش که می نگریست
دلتنگ روزهای پسین مانده گشت
سپس، برای دیدن هر چیز، همه
یک چشمش نیز زیادی بود

اکنون، عینکش را برداشته
چشمانش را بسته
دیگران، همه بیدارند....

TAM MƏXFİ

Köydən yazıram

sənə.

Qələmim

xoş xəbər dolu.

Deməli,

köyümüzdə

alver mövsümü başlayıb

göylə.

Açılıb YER-GÖY

ticarət yolu.

Tellər sökülüb.

İkibaşlı

get-gəl var.

Hamı tanış-biliş alverdədi.

Göylü köyə tökülüb,

köylü göyə əkilib.

Adam qalmayıb kənddə.

Bazarda

göy satılan yerdə

göylüləri gördüm -

Aydı, Günəşdi.

Onlar bahalıqdan

gileylənirdi,

mən onların

bizi unutmasından -

şəhərlilərin adından.

Demə,

şəhərdə

göydələnlər pozubmuş

düzəni.

Nə Günəş,

nə Ay

qona bilirmiş

bizim şəhərə.

Qanadları ilişib

sına bilərmış...

Dostum,

yazıram, biləsən.

Enmə zolağı

sənin ürəyini

nişan vermişəm.

Bilirəm,

bəlkə də səndən

iznsiz

“həri” vermək yanlış...

Onu da bilirəm,

çoxdan bağlı olub

Bakının

bu ən nəhəng eniş zolağı,

codlanmış...

Bilirəm,
düyünlər var içində
kodlanmış -
yağı-yağı,
zəmi-zəmi,
sünbüл-sünbüл,
dən-dən.

Ama nə qəm,
dinlə, gör nə deyirəm.
Qorxma,
sən
ürəyini quşlara aç,
quşlara,
ac quşlara.

Qoy
bir günün içində
düyünləri dənləsinlər.

Məktubu oxuyan kimi

yandır,

tut göyə.

İşığına gələcəklər,

hazır dur.

Danışdıq,

eləmi?..

کاملاً مخفیانه

برایت

از روستایمان می نویسم

قلم

پر از خبرهای خوش.

چنان که می دانی

در روستایمان موسم خرید و فروش

با آسمان

شروع شده

باز شده راه زمین و آسمان

راه تجارت

تمام مرزهای سیمی کنده شده اند

رفت و آمدی دو طرفه

همه،

دوست و آشنا در خرید و فروش

آسمانیان فرود آمده اند بر روستا

روستائیان گریخته اند به آسمان

انسانی نمانده در روستا...

بازار،

جایی که آسمان می فروشند

آسمانیان را دیدم

ماه بود، خورشید

ناله سر داده بودند از گرانی

و من

شکوه گر فراموشی آنان

گلایه گردم از شهرنشینان

نگو که در شهر

آسمانخراش ها

بر هم زده اند نظم و نظام را

خورشید و ماه

عاجز از پرواز به سوی شهر

پرهایشان

پیچیده در آسمانخراش ها

شاید که بشکند...

دوست من

می نویسم که بدانی

برای پرتوی که نمی تابد

قلب تورا

نشانه داده ام

می دام

شاید که بی اجازه‌ی تو

جواب "بله" ،

همانند "بله" گفتن به جای نوعروسی ناراضی باشد

این را هم می دام

دیر زمانی است

راه پرتوی که نهنگ وار

فرود می آمد به سوی باکو

نا هموار و

مسود گشته است

می دام

گره هایی است درونش

نشاندار شده

قطره- قطره

زمین به زمین

سنبل در سنبل

دانه به دانه

غمی نیست

گوش کن چه می گویم

نترس

تو،

در دلت را باز کن

برای پرندگان

باز کن برای پرندگان

بگذار تمام یک روز را

نوک بزنند

بر گره ها

نامه ام را که خواندی

بگیر رو به آسمان

بسوزانش

به سوی روشنی اش خواهند آمد

آماده باش.

توافق کردیم

اینطور نیست؟

SÜRPİRİZ

...

pıçapıç...

pıçapıç...

düz bir saat...

yağmur nə danışdı,

nə

pıçıldadı

evlərin qulağına,

damına,

həyətinə,

torpağına,

qumuna,

ağacların yarpağına...

bilmədim,

duymadım.

qürurdan

özümü

o yerə

qoymadım.

Az sonra

gün çıxdı.

Bu arada

səndən

sürpriz məktub gəldi.

Açıdım

zərfdən

düyün çıxdı.

Piçapıç

Nikolaydanqalma

tikilməmiş

bir ev yıxdı...

...

پچ پچ ...

پچ پچ ...

یک ساعت تمام ...

باران چه گفت

چه حرفی ،

پچ پچه ای کرد بر گوش خانه ها

بام ها

حیاط ها

خاکش

ماسه اش

بر برگ برگ درختان

ندانستم

نشنیدم

تن خشکیده ام را

راه ندادم

لحظه ای بعد

آفتاب تابید

در این میان
نامه ای حیرت انگیز از تو رسید
بازش کردم
گرهی در آمد از درونش

پچ پچه ای
خانه ای بنا نشده
از عصر نیکلای را
ویران کرده بودند...



HƏR ŞEYİN ÜSTÜ TAVAN

On ay,
on bir ay
ayı görməmək...

Evdə
baş üstdə tavan,
yolda
marşrut taksidə
və işdə tavan.

Tavanlar girib tamam
Allahla aramıza.

On ay,
on bir ay
ayı görməmək,
ulduzu,
buludu...

Kənddə düşündüm:

“Görüşümə gəlsən
(bilirəm gəlməzsən),
mən sənə
yağmurdan sonra
dəfnəyə bələnmış
torpaq ətri gətirim,
sən mənə yağmurdan
bir ovuc günəş yolla.

Yanıram, vallah!”

Və kənddə anladım

görəndə,
aylar sonra
ayı,
ulduzu,
buludu,
hərəsindən nübar dərəndə
anladım
şəhər budu.

Kənddə də
görməzlər
on ay,
on bir ay
ayı, ulduzu, buludu.

Kənddə tavan yoxdu
yerlə göy arasında
şəhər qədər.

Ama adamlar
10 ay, 11 ay
başlarını aşağı salıb
yaşarlar deyə,
göyü görməzlər.

Ömür bu aylarda
başı aşağı gedər.

Kənddə

yağmurdan sonra
torpaq ətrindən
danişan olsa,
özü torpaq iyilənən kəndlilər
doyunca gülərlər.
adamı dəli bilərlər.

Kənddə
heç on ikinci ay da
görməzdilər
ayı,
ulduzu, buludu -
göyü,
unudardilar
Tanrının özünü.
Yaxşı ki,
ildə bir kərə
təkrar olur
bostan mövsümü.

Bostanı buraxıb

uyuqların umuduna

kışılər

asdığı miçatkənlərdə

arxası üstdə uzanıb

ağızları açıq,

gözləri açıq,

içlərinə alarlar

tənzifdən sözülən

göy üzünü -

ayı, ulduzu, buludu,

Tanrıının özünü.

روی هر چیز سقفی است

ده ماه ...

پازده ماه ...

نديدين ماه ...

سقفی است روی سر

در راه

درون تاکسی مارشрут

و سر کارت ، سقفی است

سقف ها

جا کرده اند میان ما و خدایمان

ده ماه ...

پازده ماه ...

نديدين ماه

ستاره را

ابر را

در روستایمان هستم

، می اندیشم:

«به دیدنم اگر بیایی
-می دام که نمی آیی-

برایت

به غیر از باران
خاک آمیخته با برگ بو می آورم
تو برایم باران
و یک مشت آفتاب بفرست
در حال سوختنم، به خدا»

بعد از ماه ها
که دیدم ماه را
ستاره را
ابر را
در روستایمان بود که فهمیدم
وقتی از هر کدام نوبرانه ای می چیدم،
دانستم که شهر چنین است

در ده نیز نمی بینند
ده ماه
پازده ماه
ماه و ستاره و ابر را.

در ده

به وسعت شهر

سقفى نىست ميان زمين و آسمان

اما انسان ها

10 ماه، 11 ماه

سر به زيرند

زنه گى مى كنند

بى آنکه آسمان را ببینند

تمام عمر

ماه ها نيز

سر به زير مى گذرند

در ده اگر

به غير از باران

سخنی از عطر خاک بگویی

دهاتی بی که تنش بوی خاک گرفته

از ته دل می خنده

ديوانه ات می پندارد

توى ده

در دوازدهمین ماه نیز نمی دیدند

ماه را

ستاره را، ابر را

فراموششان می شد آسمان

خود خدا نیز.

خوب است که هنوز هم

سالی یک بار موسم بوستان

تکرار می شود

مردان

بوستان را رها می کنند

به امید مترسک هایشان

از نوھایی که آویخته اند

پشت به پشتی

دراز به دراز

دهانشان باز

چشمانشان باز

به درونشان می کشند

آسمانی را که تراوش می کند از تزیف

ماه را، ستاره را، ابر را

خود خدا را...